



XUDAFƏRİN



Qəzet 1932-ci ildən çıxır № 11-12 (6863-6864) 13 oktyabr 2022-ci il Cəbrayıl RİH-nin qəzeti

PRAQADA "AVROPA SİYASI BİRLİYİ" NİN ZİRVƏ TOPLANTISI



Oktyabrın 6-da Çex Respublikasının paytaxtı Praqada "Avropa siyasi birliliyi" Zirvə Toplantısının açılış plenar icası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Çex Respublikasının Baş naziri Petr Fiala Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə Toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşılayıb. Sonra plenar iclas keçirilib. İclas başa çatandan sonra iştirakçılar birgə foto çəkdiriblər.

Qeyd edək ki, "Avropa siyasi birliliyi" qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Zirvə Toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər. İlk dəfə keçirilən "Avropa siyasi birliliyi" Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirir. Toplantı ərzində liderlər müxtəlif fikir mübadilələri zamanı sülh və təhlükəsizlik, iqtisadi vəziyyət, enerji və iqlim, miqrasiya və hərəkətlilik məsələlərini müzakirə edə biləcəklər.

Oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistən Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.

Oktyabrın 6-da Praqada "Avropa siyasi birliliyi" Zirvə Toplantısı çərçivəsində işçi nahar formatında bağlanış plenar icası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Oktyabrın 6-da Praqada "Avropa siyasi birliliyi" Zirvə Toplantısı çərçivəsində "Avropa qitəsində sülh və təhlükəsizlik" mövzusunda deyirmi masa keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Deyirmi masada çıxış edən Prezident İlham Əliyev bildirib ki, ikinci Qarabağ mühəribəsindən sonra regionda yeni vəziyyət yaranıb. Ermənistən tərəfindən 30 illik işğala, işğal dövründə töredilmiş dağılırlara, vəhşiliklərə baxmayaraq, Azərbaycan Ermənistənla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Dövlətimizin başçısı deyib ki,

"Xudafərin harayından qalan mən!.."

2023-cü il ölkəmizdə "Heydər Əliyev İli"dir

2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan olunması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sentyabrın 29-da imzaladığı Sərəncam Ulu Önder Heydər Əlirza oğlu Əliyevin hayat və dövlətçilik fəaliyyətinin öyrənilməsi istiqamətində elm adamlarının qarşısında mühüm imkanlara yol açır. Anadan olmasının 100 illiyi münasibətilə imzalanan bu Sərəncam bir daha yaxın və keşməkeşli dövrümüzü, mürəkkəb ictimai-siyasi hadisəleri analiz etmək baxımından və Heydər Əliyevin siyasi uzaqqorənliyini öyrənmək, bugünkü və gelecek nəslə çatdırmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda xalqın dahi oğlunun elmə, mədəniyyətə, tariximə, incəsənətə, ədəbiyyata, folklorumuza, bir sözlə, millimənəvi irsimizə qarşı qayğılaş münasibətinin dövlət seviyyəsində həyata keçirilməsi də danılmaz faktlardır. İstər sovetlər zamanında, istərsə de milli müstəqillik dönenində bu dahi siyasi dövlət xadiminin yürütdüyü daxili və xarici siyasət zəminində xalqımız və dövlətimiz üçün gördüyü müstəsna xidmətlərin "Heydər Əliyev İli" çərçivəsində ayrı-ayrı elm və sənət xadimləri tərəfindən diqqətle araşdırılması çox vacib məsələdir. Bir Şərəf ölkəsi, bir türk müsəlman ölkəsi olaraq Azərbaycanımızın bir ölkə və dövlət kimi dünyanın nəhəng siyasi fırına və burulğanlarından salamatlıqla çıxa bilməsi məhz Heydər Əliyevin siyasi döhasının nəticəsi olaraq düşünülməli və dəyərləndirilməlidir. Sovet dövründə 15 mütəfiq respublika arasında 15 il dalbadal Keçici Qırmızı Bayraqın qazanılması ölkəmizin Heydər Əliyevin rəhbərliyi altında mühüm uğurlara nail olmasına təntənəsi idi. Bu uğur tekçə siyasi baxımdan qazanılan uğur deyildi, bu uğur iqtisadi, mədəni baxımdan da, digər sahələrdə də paralel olaraq özünü göstəridir.

Heydər Əliyev öz siyasi liderliyi ilə ölkəmizi bütün dünyaya tanıtmışa əslində həm də ölkə vətəndaşlarının, xalqımızın gözünpənəkənək, bəsirət gözü açıldı, siyasi səhnədə bir dövlət, millət olaraq kim olduğumuzun fərginə varıbildik. Milli şüurumuzun oyanışı ilə yanaşı Vətəndaş Həmrəyliyi göstərə bilmək kimi siyasi şüura sahib olduğunu. Siyasi cəkişmələrin, anarxiyaların girdabından xilas oldug. Bu gün ölkəmizin multikul-

turalizm, tolerantlıq siyasetinin özündə Heydər Əliyevin ideoloqu olduğu azərbaycanlıq amali dayandı. "Bizim hamımızın bir vətəni var - bu, Azərbaycandır" deyən Heydər Əliyev xalqı vahid bir qayə ətrafında - Azərbaycan uğrunda birləşdirə bildi. Ölkəni daxili hərc-mərclikdən, vətəndaş mühəribəsindən, daxilen parçalanmaqdan qorudu və vətəndaş həmrəyliyi yaratmaqla hamımızı bir məqsəd ətrafında birləşdirdi. Dilindən, dini əqidəsindən asılı olmayaraq hamımız Azərbaycan vətəndaşı kimi vahid bir duyguya - vətən duygusu üstündə birləşdi. Bu, Heydər Əliyev döhasının gücü idi.

Ulu Önder eyni zamanda xalqların hər birinin milli-mənəvi dəyərlərinin qorunması və yaşadılmasının da qayğısına qalan nəhəng dövlət xadımı idi. Azərbaycanda Folklor İnstitutunun yaradılması da məhz Ulu Önderin milli-mənəvi irsimizə olan böyük qayğısının nəticəsində gerçəkləşdi. Şifahi xalq ədəbiyyatı xalqımızın yaratdığı uzunəsrlək tarixi milli-mənəvi həyat təcrübəsi, milli-dəyərlər, adət-ənənələr, mərasim, mədəniyyətəmiz və s. bu kimi milli özünüfadə vəsütlərimizin ölüb getməməsi üçün, xalqın özünü bir xalq kimi yaşatması üçün Folklor İnstitutunun yaradılması milli müstəqillik dönenində dövlət başçısı kimi Heydər Əliyevin yeritdiyi milli-ideoloji sistemin tərkib hissəsi kimi qəvrənilmidir.

Böyük ictimai-siyasi xadim, xalqımızın dahi oğlu Heydər Əliyev fəvvarətli güce malik siyasi iradə sahibi idi. O, Azərbaycanımızda sevildiyi kimi, ölkəmizdən xaricdə de onunla hesablaşdırılar. Belə ki, ölkəmizdə yeritdiyi məqsədyönlü daxili siyasetle yanaşı, apardığı uğurlu xarici siyaseti ilə də dünya ölkələrinin siyasi liderlərini heyran qoyurdu. Bu, Heydər Əliyevin fənomenal düşüncəsinin, əzmkar iradə və xarakterinin nəticəsi idi.

"2023-cü il - Heydər Əliyev İli" çərçivəsində xalqımızın dahi şəxsiyyətinin həyatı və yaradıcılığının müxtəlif aspektlərdən öyrənilməsi və örnək olaraq tanıdlaması sahəsində hər bir elm adamından her şeydən önce, vətəndaşlıq borcu nüma yiş etdirməyi tələb edir. Ömrünü dövlətçiliyiməzə və xalqımıza həsr etmiş nəhəng Azərbaycanımızın həyatını və fəaliyyətini öyrənmək və tanıtmaq hər birimizin vətəndaşlıq borcumuz olmalıdır!

Şakir Əlif oğlu Albalıyev




27 sentyabr Anım günü tədbiri keçirilib



27 sentyabrda Anım Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, hüquqmühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhidlərimizin ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə "Şəhidlər" Abide Kompleksində və "Şəhidlər Xiyabani"nda şəhidlərimizin abidələri önünə gül-çiçek dəstələri qoyularaq ruhlarına dualar oxunub, əziz xatirələri böyük ehtiramla yad edilib. Tədbir iştirakçıları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yanan şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir dileyi, qəhrəman kimi hər kəsin onlarla qürur duydunu qeyd ediblər.

Tədbir şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq Ulu öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında ağacların əkilməsi ilə davam edib. Saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sü kutla yad edilib.

Məzunlarımız Prezident təqaüdünə layiq görülüb



2022/2023-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə rayonun 14 sayılı tam orta məktəbinin məzunu Namazlı Aytən Nazim qızı 677 balla Azərbaycan Tibb Universitetinə, 23 sayılı tam orta məktəbin məzunu Mehdiyadə Sadiq Ramil oğlu 652 balla ADA Universitetinə daxil olmuşlar. **Azərbaycan Respublikası Prezidentinin 03 oktyabr 2022-ci il tarixli Sərəncamına əsasən** onlar Prezident təqaüdünə layiq görülüb.

Məzunlarımıza təbrik edir və uğurlar arzulayıraq.

Səyyar görüş-qəbulollar keçirilib



Sentyabrın 26-da Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, "Spartak" düşərgəsində fəaliyyət göstərən rayonun F.Əsədov adına Quycəq kənd tam orta məktəbində rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı aparatinin məsul işçiləri və rayon sakinləri iştirak ediblər. Əhalini narahat edən problemlərin yerində öyrənilməsi və birbaşa həlli məqsədilə keçirilən tədbirdə çıxış edən rayon rəhbəri Möhtərəm Prezident cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətindən söz açaraq bildirib ki, bu gün ölkə rəhbərliyinin apardığı siyaset nəticəsində dünyada gedən mürəkkəb proseslərə, iqtisadi böhrana baxmayaraq Azərbaycan inkişaf edir, ölkəmizdə stabillik və əmin-amanlıq qorunub saxlanılır. Respublikamız bu gün beynəlxalq seviyyəli tədbirlərə ev sahibliyi edir, energetika sektorunda nəhəng layihələr həyata keçirilir, sosial yönümlü islahatlar aparılır. İcra başçısı ölkə Prezidenti İlham Əliyevin 21 sentyabr 2022-ci ildə Laçın şəhərində üçrəngli bayraqımızın dalgalandırılması sona ermənilərin əməkdaşlığından təmələnmişdir. Məsələnin həllini sürətləndirmək məqsədilə keçirilən səyyar qəbul-görüşdə rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah haqqının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib. Səyyar qəbul məcburi köçkünlərin müraciətlərinin dinlənilməsi ilə davam etdirilmişdir. Həmin müraciətlərə baxılması üçün aidiyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.

Qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına görə, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını ifadə ediblər.

Cəbrayıl rayonunun işğaldan azad olunmasının ikinci ildönümü qeyd olunub

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Müzəffər Ordumuzun rəşadəti ilə 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri və rayonun 9 kəndi erməni işgalçılardan azad olunub. Həmin tarixi gündən 2 il ötür.



Bu münasibətlə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, YAP Cəbrayıl rayon təşkilatının üzvləri, hüquqmühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhidlərimizin ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri "Şəhidlər" Abidə Kompleksində və "Şəhidlər Xiyabani"nda şəhidlərin mezarlarını ziyarət edərək əziz xatirələrini böyük ehtiramla yad ediblər.

Narkomaniyaya yox deyək

Sentyabrın 29-da Cəbrayıl Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə rayonun 14 sayılı tam orta məktəbində "Narkomaniya, erken nikah və onların fəsadları" adlı tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısının müavini Fəridə İbayeva, Polis şöbəsinin cinayet axtarış bölməsinin rəisi, polis baş leytenantı Elşad Məmmədyarov, rayon Prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas Sərxan İbrahimov, İctimai Təhlükəsizlik bölməsinin ayaşlılar üzrə inspektor, polis kapitanı İsa Zamanov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Cəbrayıl rayon sektorunun aparıcı məsləhətçi Ağabala Əliyev, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Davamlı olaraq belə maarifləndirici tədbirlər keçirilir.

Cıxış edənlər bəşəriyyət üçün ən böyük bələldər olan narkomaniyanın, erken nikahın təhlükəli fəsadlarına qarşı mübarizənin aktual xarakter daşdırığını, bu istiqamətdə aparılan tədbirlərin zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bunların qarşısının alınması istiqamətdən ölkəmizdə mühüm tədbirlərin həyata keçirildiyini bildiriblər. Belə halların qarşısının alınması üçün tez-tez maarifləndirici tədbirlərin keçirilməsinin ehəmiyyətindən danışib, bu işdə ailənin və təhsil müəssisələrinin də üzərinə böyük məsuliyyət düşdüyü vurgulayıblar.

27 sentyabr Anım günüdür

2020-ci ilin 27 sentyabrında başlayan 2-ci Qarabağ müharibəsi ordumuzun yenilməz gücünü bütün dünyaya nümayiş etdirdi. Cəmi 44 gün davam edən bu döyüş şanlı Azərbaycan ordusunun tarixi qələbesi ilə nəticələndi. Ali Baş Komandanımız İlham Əliyevin möhtəşəm sərkərdəliyi altında xalqımızın qəhrəman oğulları bize qələbə sevincini bəxş etdilər. 3000-dək şəhidimiz oldu bu döyüşdə. Yüzlərə gəncimiz - igit vətən övladları öz saqlamlıqlarını itirdilər. Yeni bu qələbə bize qan bahasına, can bahasına başa geldi. Neticədə 30 ilə yaxın düşmən işgalində olan dədə-baba torpaqlarımız düşmən əsərətindən xilas olundu. Dədə-baba yurdalarımız azadlığa qovuşdu.

Bu möhtəşəm qələbə sevincini bize bəxş edən şəhidlərimizin əziz və nurlu xatirəsinə ehtiram əlaməti olaraq ölkə prezidenti tərəfindən hər il 27 sentyabr günü Anım günü kimi ölkəmizdə qeyd olunur. Bu münasibətlə ölkəmizin hər yerdə həmin gün anım tədbirləri həyata keçirilir.

Bizim rayonumuzun da ayrı-ayrı idarə və müəssisələrində, məktəblərimizdə 27 sentyabr tarixi ile bağlı anım günü çərçivəsində tədbirlər qeyd olunur. Ocumlədən də rayonun ədliyyə işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları da torpaqlarımızın azadlığı yolunda son damla qanlarını axıtdıqları şəhidlərimizin xatirəsinə anır, müyyən tədbirlər həyata keçirir. Qeyd edim ki, bizim həmkarımız, ədliyyə işçisi olmuş, uzun müddət bir-birimizlə dostluq etdiyimiz ədliyyə kapitanı Ruhin Müzəffər oğlu Xəlilov da bu döyüşdə qəhrəmancasına şəhid olmuşdur. "Xudafərin" qəzetinin baş redaktoru Şakir Albaliyev onun şəhid olduğunu vaxt gedib ailə üzvleri ilə görüşmüş, elə o vaxtlar da - qəzeti 17 noyabr 2020-ci il tarixli sayında da "Ruhin Ədliyyə kapitanı idi" adlı yazı ilə çıxış etmiş və şəhidin qəhrəmanlığı haqda oxuculara məlumat vermişdir.

Bəli, Ruhin Xəlilov mühəribənin başlandığı ilk günlərdən rehberliyi ərizə ilə müraciət etmiş və könüllü olaraq torpaqlarımızın azadlığı uğrunda döyüşlərə yollanmışdır. 1 oktyabrdə könüllü döyüşlərə gedən bu qoçaq ədliyyə kapitanının döyüş yolu 21 gün çəkmiş, oktyabrin 21-də şəhadətə qovuşmuşdur. Onun özündən sonra üç körpə balası emanət qaldı. Torpaqlarımızın müdafiəsi və azadlığı yolunda son güvəncə yeri olan canından keçən ədliyyə əməkdaşı Ruhin Xəlilovun və eləcə də bütün şəhidlərimizin əziz xatirəsi və ruhu qarşısında baş əyirik, onların vətənimiz qarşısındaki misilsiz fədakarlıqlarını daimi yad edirik. Onlar bize torpaqlarımızın azadlığını bəxş etdilər, onlar bize doğma Cəbrayılmızı qaytardılar. Hər il dərin hüzn içinde 23 avqust tarixini Cəbrayılin işgal faciəsi günü kimi qeyd edirdik. Onların misilsiz şücaətləri sayesində bu faciəmiz artıq tarixin yaddasına köcdü. Artıq biz hər il 4 oktyabri Cəbrayılimizin işgalindən azad olunduğu tarixi gün kimi böyük fəxərət və qürur hissi ilə, sevincə qeyd edirik. Eləcə də digər rayonlarımızın işgalindən azad ediləsi tarixini böyük qürur hissi ilə keçiririk ki, bütün bunlar həm də o deməkdir ki, şəhidlərimizin ruhu şaddır. Çünkü şəhidlərimizin qisası düşmənlərdən alınıbdır.

Biz qisası qiyamətə qoymayan şəhidlərimizin xatirəsini həmişə dərin hörmət və minnətdarlıq duyğusu ilə anırıq. Çünkü xalqımızın qədimlərdən gəlmə bir deyimi də var ki: "Qəhrəmanlar unudulmur!". Bəli, tarix heç vaxt qəhrəmanları unutmur. Biz də o tarixin bir parçasıyıq!

Rövşən Əliyev

Cəbrayıllı rayon İcra və Probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri



**Arif Fərzəliyev,
YAP Cəbrayıllı rayon təşkilatının
sədri**

Azərbaycan xalqı qədim xalqdır. Bütün tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında Cəbrayılin azad edilməsi xüsusi əhəmiyyət daşıyır.

Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıllı rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdi, Çaxırlı, Aşağı Məralyan, Şeybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıllı şəhərini və rayonun 9 kəndini - Karxulu, Şükürbəyli, Cərəken, Daşkəsən, Horovlu, Mahmudu, Cəfərabad, Yuxarı Məralyan və Dəjəl kəndlərini işğaldan azad etdi. Cəbrayıllı rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıllı) və 92 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıllı rayonu 27 ildən sonra düşmən işgalindən azad edildi.

Cəbrayılin azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. 2016-ci il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Ləletəpə yüksəkliyi işğaldan azad edilmiş və Cəcən Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi, Azərbaycan Ordusu yarımcı qalan işi 2020-ci ildə uğurla reallaşdırıldı - Cəbrayıllı bütövlükde azad edildi.

Cəbrayıllı əməliyyatının əhəmiyyəti eyni zamanda ondan ibaret idi ki, Cəbrayıllı azad olunandan sonra o vaxt işgal altında olan bizim digər rayonlara uğurlu əks hücumumuz mümkün olmuşdur. Düşmən Cəbrayıllı ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb etdi. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işgalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarəti nə götürüldü.

2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıllı rayonuna geldi. İlham Əliyev Cəbrayıllı şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıllı rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti var. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də qürur simvoludur.

Cəbrayıllı rayonunun azad edilməsi uğrunda döyüşen, canından keçən qəhrəman oğullarımızı xalqımız və dövləti-

miz unutmur, onların sücaəti yüksək qiymətləndirilir. 2020-ci il noyabrın 26-da "Cəbrayılin azad olunmasına görə" medalı təsis edilib. Cəbrayıllı rayonunun işğaldən azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusu "Cəbrayılin azad olunmasına görə" medalı ilə təltif edilib.

Tarixə nəzər salsaq, Cəbrayıllı rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib, 17 iyun 1964-cü ildə yenidən yaradılıb.

fərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki "Sultan Məcid hamamı", Şıxlər kəndindəki "Dairəvi Türbə", Xubyarlı kəndindəki Dairəvi 8 guşəli türbə və məqbərələr, türk qəbiristanlığında türbə və məqbərələrin hər biri erməni işğalı zamanı məhv edilib və ya dağıntıya məruz qalıb.

Hazırda Cəbrayıllı rayonunda bərpa və quruculuq işləri gedir. "Araz Vadisi İqtisadi Zonası"nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıllı rayonunun inkişafı üçün önemli hadisədir. 200 hektar dan artıq ərazini əhatə edən böyük bir layihə artıq icra olunmaqdadır və ilkin maliyyə vəsaiti də ayrılib;

VƏTƏN MÜHARİBƏSİNİN İLK BÖYÜK QƏLƏBƏSİ - CƏBRAYILIN İŞĞALDAN AZAD OLUNMASI

Cəbrayılla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizində istifadə edəcəklər. Cəbrayılla 4-6 zolaqlı yol çəkilir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi programı da təsdiq edildi.

SOCAR və BP azad olunmuş Cəbrayıllı rayonunda 200 meqavatdan artıq gücü malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir. BP şirkəti ilə Cəbrayıllı rayonunda 240MVt-lıq günəş elektrik stansiyasının və digər beynəlxalq şirkətlərin dəstəyi ilə Kəlbəcərdə külək elektrik stansiyasının tikintisi üzrə danışıqlar yekunlaşmaq üzərdir.

Prezident İlham Əliyev 2021-ci ildə üç dəfə Cəbrayıllı rayonuna səfər etmişdir. Dövlətimizin başçısı 14.02.2021-ci il tarixdə Soltanlı kəndində işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlər ilə tanış olmuş, 26.04.2021-ci il tarixdə Cəbrayıllı rayonunun girişində "Cəbrayılla xoş gelmişsiniz!" sözleri yazılış lövhəyə bərpadan sonra baxış keçmiş, Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak edərək, hərbi qulluqçular ilə görüş keçmiş, 04.10.2021-ci il tarixdə KamAZ ASC ilə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur İqtisadi rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının, Cəbrayıllı Rayon Mərkəzi Xəstəxanasının, Cəbrayılda akademik Mehdi Mehdiyev adına tam orta məktəbin, Cəbrayıllı şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, Memorial Kompleksin və şəhərin bərpasının teməlqoyma mərasimlərində, "Cəbrayıllı" yarımstanisiyasanın, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışlarında iştirak etmiş, Cəbrayıllı icimaiyyətinin nümayəndələri ilə görüşmüştür.

İşğaldan azad olan ilk rayon mərkəzi kimi Cəbrayıllı şəhəri tarixə düşdü. Cəbrayılin azad edilməsi uğrunda canlarını fəda etmiş şəhələrimizə Allahdan rəhmət, qazilərimizə Allahdan şəfa dileyirik. Müzəffər Ali Baş Komandanımız, Möhtərem Prezidentimiz İlham Əliyevə 1 oktyabr 2003-cü ildə, Prezident seçkiləri öncəsi ilk xeyir-duanı da cəbrayıllılar vermişdir. Allahın xeyir məleyinin adını daşıyan Cəbrayıllı rayonunun əhalisi həmişə Ümummilliyetçi Heydər Əliyevə rəhmət diləyir, Dövlətimizə, Prezidentimizə öz xeyirli dualarını edirlər.



İki qardaş - Ruhin şəhidliyə, Qəhrəman qaziliyə ucaldı



Xudaverdili kəndindən olan Qəhrəmanov Əşref Elman oğlu ilə Qurbantəpə kəndindən olan Kərimova Tərana Oruc qızının toyu 1991-ci ildə olmuşdu. Cəbrayıllı, bəxtəver gülənlər idi. Düşmən torpaqlarımıza sarı it kimi dişlerini qıçasa da, mərd, döyüşkən oğullarımız cavablarını verib, yerlərinə oturdurdular. Elə Əşref özü də düşmənlerin əhədini-amanını kəsmək üçün könüllü olaraq özünü müdafia batalyonunun tərkibində döyüşürdü. Hətta 1992-ci ilin 15 avqustunda, Şiş-qaya uğrunda döyüşdə sağ ayağından yaralılmışdı da. Onda Əşref tezə ata olmuşdu. 1992-ci ilin 9 avqustunda ilk övladları dünyaya gəlmİŞdi. Babalarından birinin adını qoymuşdular uşağa: Qəhrəman adını. Soyadı da, adı da



maq yolunu seçdi. Qəhrəman döyüşçü qrupunda, Ruhin isə kəşfiyyatçı qrupunda hərbi xidmətlərini davam etdirməyə başladılar...

2016-ci ilin 2-5 aprel tarixləri Şanlı Aprel döyüşləri kimi məhz Qəhrəman, Ruhin kimi cəsur döyüşçülərimizin sayesində qızıl hərflərə tarihe yazılıdı. Mənfur düşmənlerimizin atəşkəs rejimini pozması səbəbindən Ali Baş Komandanımızın hücum əmri verməsi onszuz da çoxdan döyük əmri gözləyən əsgərlərimizə bir fürsət verdi. 4 günlük şanlı Aprel döyüşləri nticəsində Cocuq Mərcanlı kəndinin başı üstündəki strateji ehe-



Qəhrəman idi uşaqın. Bununla ürəklərində həm baba adını daşıyacağını, babanın ruhunu yaşıdadاقığını, düşümüşdülər, həm də adı kimi qəhrəman bir oğul olacağını, dost-düşmən qabağında mərd və qəhrəman bir oğul kimi dayanacağını arzulamışdır. Atasını döyüşdə yaralayan, torpaqlarımıza göz dikən namərdə düşmənin qabağında mərdliklə durus getirən qəhrəman bir oğul kimi böyüdüb-təribə etməyi valideyn kimi özlüklerində düşünüb-dəşinmişdilər. Lakin, necə deyərlər, hələ görəcəkli günlərimiz geridə imiş...

1993-cü ildə doğma Cəbrayılimız düşmən işgalinə məruz qaldı. Gənc ailə Biləsuvar torpağına pənah gətirdi. 1994-cü ilin 10 oktyabrında Uca Tanrı ailəyə ikinci oğul payı nəsib etdi. Körpəyə Ruhin adını qoymalar. Oğul düşmən çəperidir, - dedilər. Vaxt gələr, bu oğullarımız böyükər, amansız və hiyleger düşmənlerimizdən qisasımızı alar, - dedilər. Daha sonralar ailədə 3 uşaq da doğuldu: Zəhra, Orxan, Mələk. Beləliklə, evdə 3 qardaş, 2 bacı böyükürdü. Bu uşaqlar məskunlaşdırıqları Biləsuvar torpağındağı məcburi kökün qəsəbəsində də orta məktəbe getdilər, orta təhsillərini bu minvalla da başa vurdular. Ailenin böyük övladı Qəhrəman hərbi xidmətini başa vurdurduqdan sonra MAXE kimi orduda qalıb hərbçi olmaq yoluనa seçdi. Ruhin də 2001-2012-ci illərdə or-



miyyətli Lələtəpə yüksəkliyini elə keçirdik. Beləliklə, Lələtəpə - Cəbrayıla açılan qapı oldu. O vaxtlar mən elə bu başlıqlı yazı ilə "Xudafərin"də çıxış etdim. Həmin döyüşdə bu iki qardaş da - Qəhrəmanla Ruhin də böyük şücaət göstərdilər. Qəhrəman Lələtəpədə yaralanmışdı. Həmin gün - 2 aprel 2016-ci ildə isə Ruhin Tanrı dərgahında ən uca məqam sayılan şəhidlik zirvəsinə qovuşmuşdu. Həmin döyüşdə qazanılan

uğur ikinci Qarabağ müharibəsindəki möhtəşəm qələbəmizin əsası oldu. Bu əməliyyat bir daha onu isbat etdi ki, Lələtəpə - təkcə Cəbrayıla açılan qapı yox, bütövlükde Qarabağa açılan qapı oldu, Zəngəzura açılan qapı oldu. İkinci Qarabağ müharibəsində işğaldan azad edilən ilk rayon da mehz Cəbrayıllı şəhəri oldu.

Bir haşıye çıxmış ki, 2016-ci ilin Aprel döyüşləri gedən zamanlarda mən televiziyyada canlı yayımı dəvət etmişdilər. O vaxt bir nəfər bu qələbəni - Lələtəpənin alınmasına qələbəmiz kimi seciyyələndirdi. Mən o vaxt canlı efirdə bəfikr münasibət bildirərək qeyd etdim ki, Lələtəpə zəfəri bizim düşmənlərə qarşı nümayiş etdirdiyimiz Qələbə mesajımızdır. Yeni bununla demək istəyirdim ki, bu, bizim Böyük Qələbəmizin başlanğıcıdır. Çünkü tam Qələbə torpaqlarımızın hamisini işğaldan azad olunması ile tamamlanacaqdır.

Həmin vaxt möhtərəm Prezidentimiz cənab İlham Əliyev hər iki qardaş - Qəhrəmanı da, Ruhini də (ölümündən sonra) "İgidliyə görə" medalı ilə təltif etdi. Qəhrəman artıq ordudan terxis olunub. İki övladı var. Qızına qardaşı Ruhinin xatirəsinə Ruhin



adının oxşarı kimi Ruhi adını verib. Adı ilə yaşasın, böyüsün deyirik. Allah oğul payı da versin ki, Ruhinin birbaşa öz adını daşısın və yaşıtsın.


2016-ci ilin 4 günlük şanlı döyüşü 2020-ci ilin 44 günlük Qələbəsinin müdəcisi oldu. O müjdəni xalqımız qəhrəman qazi və şəhərlərimiz bəxş etdirər. Qazi Qəhrəman Əşref oğlu və şəhid Ruhin Əşref oğlu Qəhrəmanov qardaşlarının timsalında da biz bunun şahidiyik.

Qəhrəmanla Ruhin atası Əşref kişi ilə yazını hazırladığım ərəfədə zəngləşdim. Votsapp görüntüsü ilə danışdıq, telefonun ekranını gəzdiyi dağlara-daşlara tərəf tutub mənə göstərdi və dedi ki, Şakir müəllim, dünən Alaoldən geldik bura - Laçının Qarakeş kəndinə. Düzü, əvvəl tam aydınlaşdırıbilmədim nə dediyini. Təkrar soruşduqda bildim ki, Alagöl yaylağını deyirmiş. Çünkü temiz Azərbaycan dilində səslənmişdə Alagöl sözü Alaöl, Alagöz sözü Alaöz və s. şəklində deyilməklə "g" səsi tələffüzdə düşür və dilçilikdə diftonglaşma hadisəsi deyilən bir tələffüz şəkli yaranır. Bu cür danışdıqdan sonra dedim ki, bəs sən danışq dili mizin səs ahəngini, səs tonunu da yaşıtmışınla bir vətəndaşlıq nümunəsi göstərisən. Bu gün at belində Laçın dağlarında, Zəngəzur torpağında qorxmadan, səstle gəzməyinlə də bir qorxmazlıq nümayiş etdirirsən.



-Kişi olan kəs niyə qorxmalıdır ki,-dedi Əşref kişi. Sonra da bildirdi ki, 44 günlük müharibədə də yaxından iştirak edib, gecə-gündüz əsgərlərimizlə olub. Hələ Fəxri Fərmanlar da alıb. Daha sonra da dedi ki, Allah ordumuzu daim qüdrətli eləsin. Düşmənlərin hər hansı həmlesinin, təxribatının qarşısını ordumuz layiqincə alır. Mən döyüşçülərin postlarına gedir, Ruhinin, Qəhrəmanın döyük yoldaşları ilə görüşürəm. Şükür Allaha ki, düşmənlərdən qisasımızı alıraq. Ordumuz, maşallah, çox güclüdür, Allah qorusun.

Övlad itkisi ağır olur, ancaq məni ruhlandıran odur ki, artıq oğlumun da, şəhidlərimizin də qisası alınıb. And olsun Allahın təkliyinə ki, bu, bizi çox sevindirir. Hamimiz vətənə qurban. Bizim bu gün Laçında, Qarabağda gəzməyimiz üçün şəhidlərimizə, qazilərimizə borcluyuq,-deyə sözünə davam edir.



Şəhid atası Əşref Qəhrəmanov bir məqamı da bu anda xatırladaraq bildirdi ki, Ağdamda Fred Asiflə bir yerde döyüşübələr. O vaxt Fred Asifin dediyi sözleri xatırlatdı



ki, 3 cür döyüşçü var: könüllü döyüşçü, məcburi döyüşçü və şəhərəpərəst, yəni səhərət üçün vuruşan döyüşçü. Allah bizi könüllülərdən eləsin...

Söhbətimizi bitirdikdən sonra özlüyümdə dedim ki, Əşref kimi atanın da Qəhrəman və Ruhin kimi qoçaq oğulları olar!..

Şakir Albalı



Ravil Mübariz oğlu Hümbətov 1 oktyabr 1997-ci ildə Cəbrayıllı rayonun Yarəhmədli kəndində anadan olmuşdu. 1993-cü ildin 23 avqustunda mənfur qonşularımız ermənilər öz həvadalarının köməkliyi ilə torpaqlarımızi işgal edəndə Ravilin hələ 6 yaşı tamam olmamışdı.

özlerinin qaraçı gününə salmaq isteyirler. Bəlkə də, tale ona kinolarda olduğu kimi dramatik və konfliktli bir həyat yaşatdıguna görə Ravil özünə aktyorluq peşəsini seçmək isteyirdi. Necə deyərlər, həyatda yaşamağa məcburən məhkum olunduğu bu dramatik həyat səhnəsini özünün sənəti ilə efirdə-ekranda aktyor kimi canlandırmak isteyirdi. Buna görə də sənədlərini Mədəniyyət və İncəsənət Universitetinə verdi. 2009-cu ildə ali təhsili başa vurdu. Hətta "Həyat varsa..." adlı teleserialda da çəkilidi. Diqqətimi serialın adı özünə çekdi: həyat varsa... Bu adda həyatın var olub-olmaması haqda məntiqi mühakimə var. Bəlkə də, Ravil Hümbətov aktyor kimi yer aldığı bu serialın adı etrafın-

meklə", yeni sülh yolu ilə, dinc yolla təsir etmek mümkünsüzdür. Artıq bunu bir daha yaşadığımız həyatın özü - 30 ilə yaxın düşdüyümüz məcburi köçkünlük həyatımızın özü sübut edirdi. Bu uzun müddət ərzində donuz xisətləti ermənilər haqsız olduğunu dinc yolla anlayıb - qanmadılar, deməli, torpaqlarımızı işgaldən azad etməyin real yolu ölüm-dirim savaşındadır. 2020-ci ilin 27 sentyabrında başlanan 2-ci Qarabağ müharibəsində Ravil Hümbətovun döyük yolu Cəbrayıldan, Qubadlıdan, Laçından keçdi. Yüksek hərbçi peşəkarlığına görə ona həmin döyüşlərinin müqabilində Leytenant rütbəsi verildi.

Qeyd edim ki, Ravil Lənkəran şəhərinin



alarkən o qəhrəmancasına şəhadətə yetişdi. Onu 2-ci Fəxri Xiyabanda torpağa tapşırıldı.

Şəhid Leytenant Ravil Hümbətovun həyat yoldaşı Leyla xanımla səhəbat edərkən deyir ki, o, çox gülərəz, nikbin, ailəcanlı, vətənpərvər bir insan idi. Çox gözəl ailə baş-

HƏYATI CANLI KİNOYA BƏNZƏYİRDİ



Atası Mübariz kişi, anası Minaye xanım uşaqlarını da götürüb doğma yurddan cəlavivetən oldular: bir müddət Kürdəmirdə, bir müddət Bileşuvarda, daha sonra isə gəlib Bakı şəhərində maskunlaşdırılar. Elə ona görə də Ravil orta məktəbi de ayrı-ayrı orta məktəblərde oxumaqla tamamladı. Necə deyərlər, ele özünün məcburi köçkünlük taleyi kimi orta təhsil illəri də köçdən-köçə düşdü, bu məktəbdən o məktəbə dəyişilə-dəyişilə orta məktəbi bitirdi. Kinolara baxanda orada həyatın müxtəlif fragmentlərinin tez-tez bir-birini əvəzlədiyini müşahidə etdiyimiz kimi, elə bil ki, elə Ravilin yaşıdığı həyat yolu da canlı kinoya bənzəyirdi. Ağlı kəsəkəsməz doğma Cəbrayıldan didərgin düşmək onszən da onun uşaqlıq dünyasına çox təsir etmişdi. Məcburi köçkünlükdən sonra da bu yurddan o yurda daşınmaq, sərgərdan olmaq onu varından yox edirdi. Axi bu, necə həyat ididi, bir daimi yaşayacaq yerləri yox idi deyə bəlkə də, öz uşaqlıq dünyasında özü-özündən soruşmuşdu. Əslində bu sualın cavabını o özü yaxşı bilirdi. Yaxşı bilirdi ki, Hindistan qaraçıları olan ermənilər yurdumuzu işgal edib, özlərinə yurdumuzdan "yurd-yuva təkmək" isteyirlər. Bizi

da da düşünmüş, yəqin ki, özü-özünüə vərəcəyi cavabı da müəyyənleşdirmişdi. Yəqin ki, özlüyündə qəti şəkildə yeqinləşdirilmişdi ki, doğma yurdundan - vətənindən didərgin düşənlər üçün həyat yoxdur. Çünkü vətənsiz həyatın dadi-tamı, mənası olmaz. Atası Mübariz kişi də dünyasını doğulduğu Cəbrayıla həsrət, yurda nisgilli dəyişmişdi. Axi insan həyata vida deyən ərefələrdə gözü vətən axtarır, könlündən vətən torpağında dəfn olunmaq duyğusu keçir. "Qurbət eldə can vermərəm ölümə" deyən Xalq şairimiz S.Vurğun məhz xalqımızın bu müqəddəs duyularından çıxış edirdi. Axi



onun da mayası təbiətcə hədsiz dərəcədə xəlqılıkdan yoqrulmuşdu. Xalq şairi xalqın ruhunun ifadəçisi kimi deyirdi o sözləri.

Ravil Mübariz oğlu bu həyat reallığını tam aydınlığı ilə dərk etdiyindəndir ki, o, artıq hərbçi olmaq yolunu seçdi. 2018-ci ildin iyulundan ərizə verib, müddətdən artıq qulluqçu kimi Müdafiə Nazirliyinə işə qəbul oldu. Bildi ki, torpaqlarımızı işgaldən azad etməyin və vətənə qayitmağın yolu ancaq hərbi yoldan keçir. Çünkü "hiş-hiş demək" dənədən donuz dariyan çıxmaz" məsələmizdə deyildiyi kimi, erməniyə - donuz xisətləti düşmənə "hiş-hiş de-

Girdəni kəndindən olan Leyla Camal qızı Mirzəzadə ilə 26 avqust 2018-ci ildə ailə həyatı qurmuşdu. 26 may 2019-cu ildə



Şəms, 1 may 2022-ci ildə isə Melisa adlı qızları dünyaya gəlib. Bu evlilikdən də, torpaqlarımızın azad edilməsindən də çox fərəhnak idi, özünü xoşbəxt sayırdı. Torpaqlarımızın azad olunmasında axı bir hərbçi kimi onun da xidmətləri vardi. Artıq onun ailəsi, övladları məcburi köçkünlük kimi yaşamayaçaqdılar.

Doğma yurdumuza qayıdıb orda şən, bəxtəvər həyatlarını davam etdirəcəklər. 2022-ci ildin hazırlıq planına əsasən "Komando hazırlığı" kursunda 1-ci yeri tutmuşdu Ravil. Xüsusi təyinatlı hərbçi kimi təlim-məşqlərdə xüsusi fərqlənirdi. Bilirdi ki, mənfur düşmənlərimiz amansız və hiyləgərdirlər, heç vaxt onlara etibar etmək olmaz. Buna görə də hərbçi kimi çevik, bacarıqlı olmağın zərurətini bilirdi. Yanılmırda da. 2022-ci ildin sentyabrın 12-dən 13-nə keçən gecə namərd düşmən yenə texribat törətdi, həysizcəsinə torpaqlarımıza soxulmağa cəhd etdi. Leytenant Ravil Mübariz oğlu Hümbətov o vaxt Kəlbəcər ərazisində xidməti başında iddi. Düşmən təxribatının qarşısını



çısı idi. Kiçik qızımız Melisanı cəmi 2-3 gün görmək ona nəsib oldu. Arzuları yarımqıq qaldı. Axırkıncı dəfə ayın 12-də mənə zəng etdi, danışdıq. Sonra ona zəng çatmadı. Sentyabrın 13-de səher onun şəhid olmasına eștidik. Həmişə mənə deyərdi ki, mənimlə fəxr edəcəksən. Elə bil ki, ona əyan olub-müş şəhid olacağı...

Səhəbetimizin bu məqamında 6 aylıq körpə olan Melisa aramsız ağlamağa başladı. Elə bil ki, körpə məsum qəlbə ilə atasızlıq faciəsinin ağrı-acısını hiss edib fəğan qoparırdı. Ürəyimdə: "can, ay körpə, sənin bu günahsız ahanalən tutsun düşmənlərimizi. Allah bələsini versin nankor, mənfur ermənilərin" dedim. Onsuz da Allahın qəzəbəne keçiblər azığın-

laşmış ermənilər. Heç bir günah, heç bir cinayət cəzasız qalmır. Ermənilər de törətdikləri cinayətlərinə görə layiqli cavablarını alırlar. Elə sənin atan leytenant Ravil Mübariz oğlu Hümbətov da bir hərbçi kimi mənfur düşmənlərdən qısamızı almaqla çox böyük igidliliklər göstərib. Böyüyəndə, ağıla-kamala dolanla bir daha bu həqiqəti anlayacaqsan. Atanın qəhrəmanlığı ilə qürur duyacaqsan!..



Şakir Albaliyev



1 oktyabr Prokurorluq işçilərinin peşə bayramı günüdür!

Demokratik prinsiplərə və ümumbəşəri dəyərlərə sadıqik

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün-oktyabr ayının 1-i "Prokurorluq işçilərinin peşə bayramı günü" kimi qeyd olunur. Prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsi prokurorluq orqanlarına yüksək dövlət qayğısının ifadəsi olmaqla yanaşı, həm də prokurorluq işçilərinin fəaliyyətinə verilən böyük dəyerin təzahürüdür.

Azərbaycan prokurorluq orqanlarının əsasının 1918-ci il oktyabrin 1-də qoyulmasına baxmayaraq, onun dövlət orqanı kimi formalamaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin hələləkəmizə rəhbərliyinin birinci dövründə cəmiyyətdə haqq və ədalətin zəfər çalması uğrunda böyük əzm və fədakarlıqla çalışaraq insan hüquq və azadlıqlarının müdafiəsinin ən ali forması kimi qanunlara eyni cür və dürüst əməl edilməsinə nail olmuşdur.

Ulu öndərin 1993-cü ildə Azərbaycanda ali hakimiyət qayğılarından sonra milli prokurorluq orqanlarının ölkənin hüquq sisteminin inkişafında, insan hüquq və azadlıqlarının müdafiəsində çox əhəmiyyəti olan, konstitusion statuslu, yüksək dünya standartlarına və müasir beynəlxalq tələblərə uyğun sivil təşkilat kimi formalılmışdır. 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə hüquq isləhatlarının həyata keçirilməsinə, həbələ prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm zəmin yaratmışdır.

Bu dövrden başlayaraq ulu öndə Heydər Əliyevin hüquqi dövlət quruluğu konsepsiyasına uyğun olaraq, prokurorluq orqanlarında köklü isləhatlara başlanılmışdır. "Respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz layiqli yerini tutubdur və ölkəmizin müstəqilliyinə layiq xidmət edir", - deyən ulu öndərin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan isləhatların əsas məqsədi qanunçuluğun möhkəmləndirilməsindən, cinayətkarlıq qarşı mübarizənin gücləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur. Qarşida duran bu və digər məqsədlərin həyata keçirilməsində 1999-cu il 7 dekabr tarixdə qəbul olunmuş "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanunu müstəsna əhəmiyyət daşıyır. Bu qanun prokurorluğun fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılması üçün hüquqi zəmin formalasdırırmış, prokurorluğun fəaliyyət istiqamətlərini müəyyən etmişdir. Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq isləhatları çərçivəsində beynəlxalq standartlara və demokratik prinsiplər, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış "Prokurorluq orqanlarında qullukkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun, "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" əsasnamənin və digər normativ-hüquqi aktların dövlət başçısı tərəfindən təsdiq ediləsi isə prokurorluq orqanlarının fəaliyyətində hüquqi tənzimlənmə prosesini yeni mərhələyə yüksəltmişdir.

Böyük dövlət xadiminin rəhbərliyi altında prokurorluq orqanlarında aparılan isləhatların əsas məqsədi qanunçuluğun möhkəmləndirilməsindən, cinayətkarlıq qarşı mübarizənin gücləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur.

Hüquq sisteminin inkişafında prokurorluğun rolunun gücləndirilməsi istiqamətində müntəzəm tədbirlər görülməklə, 2002-ci il sentyabrın 19-da güvəyə minmiş "Azərbaycan Respublikasının Kontitusiyasına dəyişikliklər edilməsi haqqında" Referendum Aktına əsasən prokurorluq qanunvericilik təşəbbüsü hüquq verilmişdir.

Dahi şəxsiyyət Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən de prokurorluq orqanlarına yüksək etimad, dövlət səviyyəsində hərtərəfli diqqət və qayğı göstərilir, onun fəaliyyətinin daha da tekmilləşdirilməsi üçün müvafiq tədbirlər görülür. Hər il peşə bayramı ilə əlaqədar olke başçısının müvafiq Sərəncamına əsasən bir qrup prokurorluq işçilərinin I, II, III dərəcəli "Vətəne xidmətə görə" ordenni ilə, "Tərəqqi" və "Dövlət qulluğunda fərqlənməyə görə" medalları ilə təltif olunmaları bunun bariz nümunəsidir.

Azərbaycan Prokurorluğunun əsas fəaliyyət istiqamətlərindən birə ümumbəşəri sosial bəla olan korrupsiyaya qarşı mübarizədir. Dövlət başçısının 3 mart 2004-cü il tarixli sərəncamı ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Baş Prokuror yanında yaradılması prokurorluğa dövlət səviyyəsində göstərilən inam və etimadla yanaşı, onun strukturunu daha da tekmilləşdirilməsinə yönəldilmiş mühüm bir addım olmaqla, müteşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə və işin daha səmərəli təşkil olunmasına əhəmiyyəti rol oynayır.

Prokurorluqda aparılan isləhatların mühüm bir mərhələsini insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi ilə əlaqədar dünya standartlarına uyğun işlek mexanizmin formalamaşması, bu sahədə fəaliyyətin tekmilləşdirilməsi və işin səmərəliliyinin artırılması təşkil edir. Ölkəmiz səivil dövünün tamhüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək bu sahədə yetkin normativ-hüquqi bazanın yaradılmasını təmin edir. Təkçə onu qeyd etmək ki, ölkəmiz bu sahədə 220-dən artıq beynəlxalq konvensiyaya qoşulmuşdur. Respublikamız 2001-ci ildən etibarən dünyada ən səmərəli hüquq müdafiə mexanizmi kimi "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasına və ona əlavə edilmiş protokollara qoşulmuş, vətəndaşlarımızın onun başlıca fəaliyyət mexanizmini olan Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyası altında olmasına şərait yaranmışdır. Prokurorluqda bu isləhatların müvəffəqiyətlə həyata keçirilməsi Azərbaycanda hüquqi dövlət ideyasının həyata keçirilməsinin və gerçəkləşdirilməsinin tərkib hissəsidir. İctimai həyatın ən müxtəlif sahələrini tənzimləyen normativ-hüquqi aktların cəmiyyətimizin inkişaf ahənginə uyğun təkmilləşdirilməsi, milli mentalitetimizi və çoxəsrlik dövlətçilik ənənələrimizi qorumaqla, qanunvericiliyimizin sivil dövünün hüquq sahəsindəndə etdiyi nailiyyət-

lərə uyğunlaşdırılması, prokurorluq və digər hüquq-mühafizə orqanlarının fealiyyətində əcvik həll prosedurunun tətbiqi vətəndaş cəmiyyətinin formalasmasının zəruri şərtlərindən. Avropa məkanına ineqrasiya kursunu prioritet seçməklə, hər bir şəxsin qanuni maraq və mənafeyinin yüksək səviyyədə təminatını qarşıya məqsəd qoymuş Respublikamızda dövrün tələblərinə cavab veren məhkəmə-hüquq isləhatlarının aparılması davamlı prosesə çevrilmişdir.

Cinayətkarlıq və hüquq pozuntularına qarşı mübarizənin kəsərliliyinin daha da artırılmasının, digər hüquq-mühafizə orqanları ilə sağlam və işgüzar münasibətlər əsasında keyfiyyətcə yeni müstəvиде qurulmuş qarşılıqlı əlaqələrin gücləndirilməsinin nəticəsidir ki, cinayətlərin ən çox qeydə alındığı 1992-ci ilə müqayisədə növbəti illərdə və hazırkı dövrde kriminogen durumun dinamika və strukturunda müsbət dəyişikliklərə nail olunmuş, müteşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərinə qarşı barışmış mübarizə aparılmış, qatı cinayətkar dəstələr zərərsizləşdirilmiş, təqsirkar şəxslər layiq olduqları məsuliyyətə cəlb edilmişler. Hazırda Azərbaycan Respublikasıəhalinin hər min nəfərine düşən cinayətlərin sayına görə Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr sırasında ən yaxşı göstəricisi olan ölkələrdən biri kimi xarakterize edilir ki, bu da mühüm nəlliyyətdir.

Ölkəmizdə məhkəmə ictimai-siyasi sabitliyin yaradılmasında, milli dövlətçiliyin hər cür cinayətkar qəsdərdən qorunmasında, kriminogen durumun yaxşılaşdırılmasında, konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının təminatında digər hüquq-mühafizə orqanları ilə yanaşı, prokurorluq orqanlarının mühüm xidmətləri vardır. Dövlətinə, xalqına və Prezidentine hər zaman sadıqlik nümayiş etdirən prokurorluq orqanları qanuna üzərinə düşən bütün vəzifələri məsuliyyətə yerinə yetirir, cinayətkarlığın bütün formə və təzahürlərinə qarşı mübarizədə principial mövqə tutur. Cinayet işlərinin istintaq və təhqiqatı zamanı kriminalistikanın son naliyyətlərindən, istintaq təcrübəsinin qabaqcıl metodlarından istifadə edilməsi, prokuror-kriminalistlerin yeni kriminalistik texniki vasitələrlə təmin edilməsi, onlara bu vasitələrdən istifadə olunması üçün lazımi kömək göstərilməsi barede tələb prokurorluğun fəaliyyətində əsas götürülmüşdür. Demokratik prinsiplərə və ümumbəşəri dəyərlərə əsaslanan məhkəmə-hüquq isləhatları Azərbaycan Respublikasında insanların hüquq və azadlıqlarının təminatlı müdafiəsi mexanizminin əsasını qoymuşdur.

Ulu öndər Heydər Əliyevin prokurorluq işçilərinə ünvanlanmış dəyəri tövsiyələri və prokurorluq peşəsinə verdiyi qiymət hər bir eməkdaşın xalqına və dövlətine sədaqət hissini gücləndirməkə böyük ruh yüksəkliyi yaratmışdır. Ümummilli liderin "Prokurorluq peşəsi ağır, çətin" peşədir. Amma eyni zamanda çox şərəflə, hörmetli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyınsanız" sözərini prokurorluq işçiləri öz fəaliyyətlərində əsas istiqamət kimi götürürərlər.

**Sərxan İbrahimov,
Cəbrayıl rayon prokurorunun köməkçi, I dərəcəli hüquqşunas**

"Xudafərin" qəzeti 1932-ci ildən Cəbrayıl rayon icra Hakiyyətinin mətbu orqanı kimi nəşr olunur. Artıq 90 ildir ki, Cəbrayıl rayonunun ictimaiyyəti ilə ünsiyyətdə olan bu qəzet bu müddət ərzində oxucuların sevimlisinə çevrilib. Onu oxucuların sevdirən əsas cəhət respublika və rayonun ictimaiyyəsi, ədəbi-mədəni həyatında baş verən hadisələrlə oxucularını müntezəm olaraq məlumatlaşdırması olub.

Qəzeti oxunaqlığı, hər şeydən əvvəl, savadlı qələm əhlinən asılıdır. Eyni zamanda redaksiyaya daxil olan yazıları baş redaktorun yaxşı redakte edə bilməsi də bu baxımdan mühüm şərtdir. "Xudafərin" qəzeti müxtəlif dövrlərdə adlı-sanlı, tanınmış redaktorları olub: Adil Əbilov, Xasay Əliyev, Şahsuvar Yusifov, Qaryagdi Həsənov, Əfsər Məmmədov, İnqilab Əliyev, Fehruz Atakisiyev, Sirac Rüstəmov, Ədil Şərifov, Hafiz Hüseynov, Sərməst Seyidəliyev, Afer Əhmədov, Seyfəddin Əliyev, Sahib Abdullayev...

"Xudafərin" in 90 yaşı

Məhz onların sayesində qəzet sarsılmaz bünövrə tutub, mənəvi inkişaf yolu keçib. Adlı-sanlı, tanınmış Cəbrayıl ziyalılarının, yazarlarının demək olar, eksəriyyəti "Xudafərin" in şinellində çıxıb, püxtələşiblər. Bu mənada "Xudafərin" Cəbrayılın qələm adamlarının mənəvi yaradıcı məkrəzi rolunu da oynayıb. Şair İsmayıllı İmanzadənin rəhbərliyi altında rayonda fəaliyyət göstərən "Ümid" Ədəbi Birliyi üzvlərinin sayəcəmə şeir və nəşr nümunələrinin "Xudafərin" də ilk dəfə olaraq işıq üzü görməsi də yaradıcı şəxsə böyük mənəvi stimul verib. Ümumiyyətlə götürüldükə isə bu qəzətde kiminsə məqaləsinin, zərərovkasının çap olunması müəllif üçün hədsiz sevinc olduğu kimi, ictimaiyyət arasında da böyük uğur hesab olunub.


Bir inç nüansı da xatırladıım ki, "Xudafərin" təkcə yazılarını məzmunu baxımdan tərəqqi yolu keçməyib, elə ad baxımdan da mərhələsi sıçrayış, inkişaf yolu keçib. "Lenin bayrağı" adı altında həyata vesiqə alan qəzətin 1960-ci illərin evvəllərində "Kolxoççu" adına keçid etməsi addəyişkənliyə baxımdan da bir yenilik, irəliyə doğru bir addım atması demək idi. Məhz bu addəyişmə 1990-ci illərin evvəllərində daha mütəraqqi bir formada mənəvi dəyərlərimizin ifadəcisi olan adla - "Xudafərin" adı ilə əvəzlənmək nəticələndi. Göründüyü kimi, bu ad özü də qəzətin ruhuna təzelik getirdi, sanki qəzətin məzmunca yeni bir istiqamət almmasına mayak oldu. Qəzətin səhiyələri tədricə sovet stereotiplərindən sıyrıldı, kommunist, kolxoççu və s. tipli şablon, bürokrat fikir və düşüncələrdən azad oldu, milli və beşəri ruhu yazılar meydən açıldı...

Məlumdu ki, 30 ilə yaxın Cəbrayıl camaati məcburi köçkü həyati yaşadı. Bu ağır illərdə də "Xudafərin" harayından qalan mən..!" devizi altında nəşr olunmaqla Cəbrayillilərin mənəvi birlik rəmzinə çevrildi. Bu illərdə "Xudafərin" qəzeti insanların dərd-sərini bölüşdürüb və bununla da aram olduğu bir mənəvi məkana, bir müqəddəs ünvana döndü. Onların vətəne qayıtmə ümidiyəni ölməyə qoymadı. Beləcə, "Xudafərin" adına, harayına sığınanlar üçün mənəvi dirilik, müqəddəs vətən rəmzinə döndü. Dövlətimiz apardığı məqsədönlü daxili və xarici siyaseti öz səhiyələrində daimi işçiləşdirir, təbliğ edən "Xudafərin" qəzeti məhz bu siyasi dəst-xəttin ölkəni işqli gələcəyə çıxarağınızı oxucularına təqdim etdi.


Böyük qürur hissə keçirdirəm ki, uzun və şərəflə mənəvi təkamül yolu keçən "Xudafərin" qəzətində yeddi il baş redaktorun müavini olmuşam. On dörd ildir ki, baş redaktor kimi fəaliyyət göstərirəm. Bu illər ərzində ürəyimde bir arzu bəsləyirdim ki, insanlarımıza bərabər "Xudafərin" qəzətimiz də məcburi köçkünlükdən qurtulsun, doğma Cəbrayılımiza qovuşsun. Çox sevincəyəm ki, bu arzum baş tutdu. 2021-ci ilin 4 oktyabrında - Cəbrayılın işgaldən azad olunmasının 1-ci il-dönmündə möhtəşim Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevlə doğma Cəbrayılda görüşdü. Həmin görüşə "Xudafərin" qəzətinin müxtəlif saylarını da aparmışdım. Cənab Prezidentlə görüşəndə "Xudafərin" qəzətini də ona təqdim etdim. Ölkə başçısı qəzeti elinə götürüb diqqətən göz yetirəndə ele sandıq ki, bütün Cəbrayıl əhalisinin timsalında qəzətimiz də Prezidentimizlə "görüşüb-salamlaşdı". Bu, mənim üçün tarixi bir sevinc, qırurverici duygu demək idi. Ürəyimdəki arzuma da çatmışdım: "Xudafərin" respublikamızın rəhbərini Cəbrayılda "salamlayırdı". "Xudafərin" Cəbrayıl torpağına "ayaq basmışdı". Bu, "Xudafərin" qəzətinin baş redaktori kimi mənim taleyiye yazılan xoşbəxtlik idi!

Əsası Həsən bey Zərdabi tərəfindən qoyulan milli mətbuatımızın ənənələrinə daim sadıq olan qəzətimiz bundan belə də rəngarəng və maraqlı çıxmışa çalışacağam. Dövlətimizi, vətənimizi və xalqımızı təbliğ və tərənnüm edən qəzətimiz özəzli və əbədi ideyasına daim sadıq qalacaqdır.

Ağır illərin sınağından uğurla çıxan və yurdaşlarının inanımlı ölüməyə qoymayan, onların vətəne dönmək arzularının yoluна işq salan "Xudafərin" qəzeti 90 yaşı bir müdrik timsalında tezliklə Cəbrayıl sakinlərinin doğma yurdlarına qayıdış yolunun da bələdçisi olacaqdır. "Xudafərin" in səhiyələrinin tezliklə Cəbrayılın yenidən tikilib-qurulmasından



Müəllimlərimiz: Vətənimizin bir parçası



Orta məktəb illeri hər kəsin həzin duyğularla tirlədiyi unudulmaz xatirələr - ömr-gün yaddaşdır. Kəndimizə rayonumuzun Daşkəsən, Süleymanlı, Qaracallı kəndlərindən dərs deməyə zamanbazaman müəllimlər gəlib-gedib. Hər biri də öz müəllimlik ləyəqəti ilə yaddaşımızda xoş izlər salıb. Bu günlərdə sinif yoldaşım - orta məktəbdəki parta yoldaşım olan Qənbər Əzizov mənə zəng edib Vüqar müəllimlə raslaşdırığı söylədi. Dedi müəllim səni də görmeyi arzulayıb. Çox sevindim. Vədələşdik. Sentyabrın 11-də, bazar günü Sumqayıtda görüşdük.

Qeyd edim ki, Vüqar Mədətov rayonumuzun Daşkəsən kəndindəndir, bize tarix-coğrafiya fənlərini tədris edib, sinif rəhbərimiz olub. Müəllim kimi savadı, əqidəsi, davranışları, geyimi-gecimi, bir sözə, səliqəsi ilə hamımızın sevilmisi olub.

Sinnin 65-i ötməsinə baxmayaraq, Vüqar müəllim yenə də bizimlə şux görkəmdə, elə əvvəlki cavan oğlan simasında görüşə gəlməşdi. Bir neçə saat bir yerde olduq, keçmişləri vərəqlədik. Aradan iller keçməsinə baxmayaraq ele özümüzü şagird kimi hesab etdik doğma müəllimimiz yanında. Ona Novruz bayramının tədqiqinə həsr etdiyim monoqrafiyamı avtoqraf yəzib bağışladım, rayonumuzun mənəvi birlik rəmzinə çəvrilmiş və baş redaktoru olduğum "Xudafərin" qəzetiinin ayrı-ayrı saylarını da müəllimimə təqdim etdim.

Şagird-müəllim sevgisi insanın içindən gələn bir səmimi təbii duyğudur. Çünkü müəllimin simasında həm də doğma vətənin obrazı yaşayır. Axi bize məktəbdə yəzib-oxumaqla bərabər yurd bilgisi, vətən sevgisini də müəllimlərimiz aşılıyıblar. Ozlərindən ixitiyarsız, ya ixtiyari müəllimlər özləri də vətənimizin bir parçası olaraq gözümüzzdə - könülməzdə sevginin ünvanına dönübələr. Elə bizim Vüqar müəllim kimi!..

Şakir Əlifoglu

Yurd yerinin fəryadı

Yolumuz Cəbrayıla düşmüşdə... İndi nə desəm, nə danışsam, o yaşadığımın, o gördüğümün zərəsi bəsi olmayıcaq. O dəhşəti ifadə etməkdə sözlər çox acıcidir. Orada gördüklerimiz qorxu filmini xatırladırı. Uşaqlığımızın ən şirin xatırələrinin qol-boyun olub rəqs elədiyi o yerlər sanki qara buludların altında cəhənnəm yuvasına çevrilmişdi.

Böyük Vətən Mühəribəsi haqqında çəkilən yüzlərlə filmə baxmışam. Maşın Cəbrayılin küçələri ilə irəlilədikcə, bir-bir kəndləri ötdükcə özümü mühərbiə filminin dekorasiyası arasında hiss edirdim. Kələsər adlandırdığımız üzümlük ərazi "Əsgər atası" filmini xatırladırı. Üzüm tənəklərinə vurulan direklər əyri-əyri olsa da, dik durmuşdu.

Stalingrad döyüşündən sonra ki mənzərəni xatırladan cəhənnəmin içi ilə keçib evimizə üz tutdum. Çox çətinliklə evimizin xarabığını tapdım. Dünya başıma firlandı... Sözün esl mənənasında ya men döndürdüm, ya da dünya fırlardı... İnsan xisliyi də qəribədir eee, hər tərəf uşub-dağılıb, ətraf xarabaklıdır, amma mənə elə gəlirdi ki, bizim evimiz olduğu kimi durur, içində divan, çarpayı, dolab, mətbəx, ümumiyyətlə, bütün əşyalar yerindədir. Gördükərim tənimi yandırı-yandırı cismimi dəlib ruhumu od vurdum... Yerlə yeksan olan ata yurdum... baba yurdum... ve onların sönmüş ocağı... Heç o ocaqdan kül də qalmamışdı... Pillələrlə yuxarı çıxıb "bura bizim evimizin harasıdır" deye fəryad qoparırdım. Özümü Erix Mariya Remarkin "Yaşamaq və ölmək zamanı" əsərinin qəhrəmanı kimi hiss edirdim... Mühəbədən qayıdış evini tapa bilməyən əsgər kimi idim... Əzrayilla savaşan, ölümə belə meydan oxuyan bir insanın bu qədər çərəsizliyi düzülməz mənzəredi, məncə... Cox çərəsiz...

Yandırılmış, dağıdılmış, viran olmuş yurdum...

Yağının qoparıb apardığı evimizin daşı-divarı kimi dağıtmışlığı gücü çatmadığı pilləkənlərdə bir neçə dəqiqə oturdum... Kaş xatırələrin insanı necə yandırıldığı gözle görüneydi. Gözümün karşısından bacılarımla əl-əl tutub deyə-güle

həyətin o başından bu başına qaćmağımız kino lenti kimi gedirdi. Hər zaman "gözümüzün karşısından kino lenti kimi gedirdi" sözünün hissələrin yalnız poetik dille işləfəsi kimi təsəvvür edirdim. Amma orada bacılarım qəhqəhə səsleri o qədər canlı idi ki, əlimi irəli uzadıb onların əlindən tutmaq istədim. Burada artıq heç bir poetik ifadə ve obrazlı düşüncə yoxdur. Mən sanki zaman kəsiyindən adlayıb uşaqlığımıza getmişdim.

Hər zaman elə düşünürdüm ki, insan yalnız ömründə bir mühərbiə görə bilər. Niye bele fərziyyə irəli sürdüüm, bu tezis hardan doğmuşdu, anlamıram. Görünür, mühərbiənin acısını bütün varlığımı hiss etdiyim üçün təxəyyülüm təhtəlsürdə yeni faciələrin baş verə biliçəyini inkar



edirdi. Amma xatırlayanda ki, bacılarım SSRİ-Fin Mühəribəsi (1939-1940), Böyük Vətən Mühəribəsi (1941-1945), SSRİ-Əfqanistan Mühəribəsi (1979-1989), Qarabağ Mühəribəsi (1988-bu günə qədər) görübələr, dəhşətə gelirəm. Bizi bir tek Qarabağda gördüklerimizi üzərimizə siğdırı bilmirik, gör onlar nələr çəkiblər. İlk dəfədir ki, orada gördükərimin dərdinin məndən böyük olduğunu hiss edirdəm... Bu dərd, həqiqətən, məndən böyükdür...

Meni gəren hər kəs 30 ildən sonra yurd-yuvamıza getdiyimə görə gözəydinligi verir... Bütün gördükərimdən sonra gözüm aydınlaşdırıb, bilmirəm... Neçə nəfər insan ocağının tar-mar olmasına gözü ilə görüb sağ-salamat yaşaya bilər, gözləri aydın, özü, könlü şad olar? Maraqlıdır... Amma bir onu bilirəm ki, üzümə Vətən havası dəydiyi üçün rəngim dəyişmişdi...

İndi deyirlər ki, qalan o uçub-sökülmüş, yanıbaxılmış evimizin qalıqlarını da dağıdırılar ki, yeni yurd salsınlar. Əslindən men indi deməliyəm ki, Cəbrayılda işıqlı gələcək bizi gözləyir, abadlaşdırma işləri gedir. Yeni pro-

letar, sosializm və kommunizm sözlərini çıxaraq bütün işıqlı gələcək, əmin-amanlıq, xalqın rifahı və s. və i. şablon sözlərin hamisini yazmaliyam. Buna məcburam, çünki xalqın ruhu, əzmi və s.



yüksək olmalıdır. Amma axı deye bilmirəm... O işıqlı gələcəkdən ne atam var, nə həyətimizdəki iki yaşlı adamlar - Tamile nənə ile Fəmil baba, nə məhələmizdəki yaşlılar (Vətən deye-deye dünyasını dəyişdilər), gənclər (amansız mühərbiə cavan canlarını aldı), nə başında buxara papağını qoyub düşüncəni və asta addimları ilə dəmir körpüdən keçib enli küçəmizlə eve doğru addimlayan Şəhriyar Quliyev (dəmir köprü və enli küçəmizdə yerli-dibli yoxdur), nə evimizlə üz-üzə yerleşən redaksiya, onun hay-küyü, nə ona bitişik qızlar yataqxanası, nə Qartal, nə Hacı Qaraman, nə Qurban təpəsi... Bəs axı bizim xatirelərimizdə olmayıacaq o abad, işıqlı gələcəkdə... O xatirələr evlərimiz kimi yandırılıb küle çevrilib... Kül isə göye sovrulub...


Heç olmazsa ömründə birçə dəfə də olsa, belə xarabaklıqlar arasında var-gəl edən adam inanıram ki, ömrünün sonuna qədər ürəkden gülməyi bacara... Cox gec saatlarda evimizdən ayrıldıq. İlkimdə qəribə bir hiss var idi... Əlil əşyəsini evin ortasına qoyub ebədi tərk edən bir ana kimi hiss edirdim özüm... Evimizin arxamaca bax o körpə kimi ağladığını duydum... Bütün yol boyu, hətta bu günə qədər evimizin göz yaşaları köksümü, bağımı yandırıb...

**Qumru Şəhriyar
AMEA Folklor İnstitutunun
"Türk xalqları folkloru" şöbəsinin böyük elmi işçisi**

Qara Mustafayev, Anar Məmmədov və Yusif Mahmudovun həmmüəlliflikləri ilə "Ekologiyadan əvvəlki "ekologiya" (tarix-ekoloji aspektləri) adlı ("Elm və təhsil", 2017) monoqrafiya işıq üzü görüb. Kitabın girişindəki cümlələrə diqqət edəndə, kitabın adından nələrə eyham edildiyi anlaşıılır:

İnsanlıqla yaşış ekologiya

ARA MUSTAFAYEV, ANAR MƏMMƏDOV, YUSIF MAHMUDOV



da işlədilib (209,s.4). Lakin, ekologianın bir elm kimi həqiqi istiqaməti və obyekti XX əsrin II yarısında müəyyənləşdi. Müasir dövrde ekologiya bütün elmlərə integrasiya olunur və sürətlə inkişaf edir. Lakin əhalinin qədim dövrlərdən bəri ətraf mühitə pozitiv və ya neqativ təsirləri olub..." (səh.3).

Bu cümlələrdən də bir daha anlaşıılır ki, ekologiya bir elm sahəsi olaraq XIX əsrin ortalarından sonra formallaşdırıb və termin kimi, elmi anlayış bildirən söz kimi də məhz "ekologiya" ifadəsi həmin zamandan etibarən sistemli olaraq işlənməyə başlayıb. Başqa sözə, elmi baxımdan insanların şüurunda ekoloji dünya-görüş fəlsəfəsinin ekoloji fənn kimi terminləşdirilməsi problemi XIX əsrin ortalarından sonra meydana çıxmışdır. Məhz kitabın müəllifləri də "Ekologiyadan əvvəlki ekologiya" dedikdə, ekoloji problemlərin bir predmet olaraq, ekologiya ifadəsinin bir termin olaraq meydana çıxmışından əvvəlki zamanlara işarə etmişlər. Bəs həmin vaxta qədər insanları, cəmiyyəti ekoloji problemlər maraqlandırmayıbmır?

Ekoloji dünyabaxış eslində elə insan özünü tanıyan çağlardan insanların düşüncəsində hakim olub. Elə müəlliflərin də kitabda qaldırıqları məsələ bununla bağlıdır. Kitabın redaktorlarından olan akademik Yaqub Mahmudov da kitabıba yazardığı ön sözde buna işare ilə göstərir ki, "Təbiidir ki, ekologianın əsas obyekti canlı-cansız ətraf mühit olduğu üçün onun bir elm kimi tarixi cavan (1866) olsada, tarixi kökləri çox qədim zamanlarda başlanıb. Müəlliflər bu tarixi Adəm-Atadan başlayıblar. Onar Adəm-Atanı ilk Peyğəmbər kimi dərk ediblər. Məlumdur ki, Allah təkdir, ondan savayı yaradıcı yoxdur. Ona görə də Adəmata Həvvani yarada bilməzdi. Həvvə onun öz hissəsidir (qabırğası). Bu fikir Allahın tək olması ideyəsinin təmelididir. Müəlliflər güman edirlər ki, Adəm-atanın yaratıcı kimi dərk edilər. Məlumdur ki, Allah təkdir, ondan savayı yaradıcı yoxdur. Ona görə də Adəmata Həvvani yarada bilməzdi. Həvvə onun öz hissəsidir (qabırğası). Bu fikir Allahın tək olması ideyəsinin təmelididir. Müəlliflər güman edirlər ki, Adəm-atanın yaratıcı kimi dərk edilər. Məlumdur ki, Allah təkdir, ondan savayı yaradıcı yoxdur. Ona görə də Adəmata Həvvani yarada bilməzdi. Həvvə onun öz hissəsidir (qabırğası). Bu fikir Allahın tək olması ideyəsinin təmelididir. Müəlliflər güman edirlər ki, Adəm-atanın yaratıcı kimi dərk edilər. Məlumdur ki, Allah təkdir, ondan savayı yaradıcı yoxdur. Ona görə də Adəmata Həvvani yarada bilməzdi. Həvvə onun öz hissəsidir (qabırğası). Bu fikir Allahın tək olması ideyəsinin təmelididir. Müəlliflər güman edirlər ki, Adəm-atanın yaratıcı kimi dərk edilər. Məlumdur ki, Allah təkdir, ondan savayı yaradıcı yoxdur. Ona görə də Adəmata Həvvani yarada bilməzdi. Həvvə onun öz hissəsidir (qabırğası). Bu fikir Allahın tək olması ideyəsinin təmelididir. Müəlliflər güman edirlər ki, Adəm-atanın yaratıcı kimi dərk edilər. Məlumdur ki, Allah təkdir, ondan savayı yaradıcı yoxdur. Ona görə də Adəmata Həvvani yarada bilməzdi. Həvvə onun öz hissəsidir (qabırğası). Bu fikir Allahın tək olması ideyəsinin təmelididir. Müəlliflər güman edirlər ki, Adəm-atanın yaratıcı kimi dərk edilər. Məlumdur ki, Allah təkdir, ondan savayı yaradıcı yoxdur. Ona görə də Adəmata Həvvani yarada bilməzdi. Həvvə onun öz hissəsidir (qabırğası). Bu fikir Allahın tək olması ideyəsinin təmelididir. Müəlliflər güman edirlər ki, Adəm-atanın yaratıcı kimi dərk edilər. Məlumdur ki, Allah təkdir, ondan savayı yaradıcı yoxdur. Ona görə də Adəmata Həvvani yarada bilməzdi. Həvvə onun öz hissəsidir (qabırğası). Bu fikir Allahın tək olması ideyəsinin təmelididir. Müəlliflər güman edirlər ki, Adəm-atanın yaratıcı kimi dərk edilər. Məlumdur ki, Allah təkdir, ondan savayı yaradıcı yoxdur. Ona görə də Adəmata Həvvani yarada bilməzdi. Həvvə onun öz hissəsidir (qabırğası). Bu fikir Allahın tək olması ideyəsinin təmelididir. Müəlliflər güman edirlər ki, Adəm-atanın yaratıcı kimi dərk edilər. Məlumdur ki, Allah təkdir, ondan savayı yaradıcı yoxdur. Ona görə də Adəmata Həvvani yarada bilməzdi. Həvvə onun öz hissəsidir (qabırğası). Bu fikir Allahın tək olması ideyəsinin təmelididir. Müəlliflər güman edirlər ki, Adəm-atanın yaratıcı kimi dərk edilər. Məlumdur ki, Allah təkdir, ondan savayı yaradıcı yoxdur. Ona görə də Adəmata Həvvani yarada bilməzdi. Həvvə onun öz hissəsidir (qabırğası). Bu fikir Allahın tək olması ideyəsinin təmelididir. Müəlliflər güman edirlər ki, Adəm-atanın yaratıcı kimi dərk edilər. Məlumdur ki, Allah təkdir, ondan savayı yaradıcı yoxdur. Ona görə də Adəmata Həvvani yarada bilməzdi. Həvvə onun öz hissəsidir (qabırğası). Bu fikir Allahın tək olması ideyəsinin təmelididir. Müəlliflər güman edirlər ki, Adəm-atanın yaratıcı kimi dərk edilər. Məlumdur ki, Allah təkdir, ondan savayı yaradıcı yoxdur. Ona görə də Adəmata Həvvani yarada bilməzdi. Həvvə onun öz hissəsidir (qabırğası). Bu fikir Allahın tək olması ideyəsinin təmelididir. Müəlliflər güman edirlər ki, Adəm-atanın yaratıcı kimi dərk edilər. Məlumdur ki, Allah təkdir, ondan savayı yaradıcı yoxdur. Ona görə də Adəmata Həvvani yarada bilməzdi. Həvvə onun öz hissəsidir (qabırğası). Bu fikir Allahın tək olması ideyəsinin təmelididir. Müəlliflər güman edirlər ki, Adəm-atanın yaratıcı kimi dərk edilər. Məlumdur ki, Allah təkdir, ondan savayı yaradıcı yoxdur. Ona görə də Adəmata Həvvani yarada bilməzdi. Həvvə onun öz hissəsidir (qabırğası). Bu fikir Allahın tək olması ideyəsinin təmelididir. Müəlliflər güman edirlər ki, Adəm-atanın yaratıcı kimi dərk edilər. Məlumdur ki, Allah təkdir, ondan savayı yaradıcı yoxdur. Ona görə də Adəmata Həvvani yarada bilməzdi. Həvvə onun öz hissəsidir (qabırğası). Bu fikir Allahın tək olması ideyəsinin təmelididir. Müəlliflər güman edirlər ki, Adəm-atanın yaratıcı kimi dərk edilər. Məlumdur ki, Allah təkdir, ondan savayı yaradıcı yoxdur. Ona görə də Adəmata Həvvani yarada bilməzdi. Həvvə onun öz hissəsidir (qabırğası). Bu fikir Allahın tək olması ideyəsinin təmelididir. Müəlliflər güman edirlər ki, Adəm-atanın yaratıcı kimi dərk edilər. Məlumdur ki, Allah təkdir, ondan savayı yaradıcı yoxdur. Ona görə də Adəmata Həvvani yarada bilməzdi. Həvvə onun öz hissəsidir (qabırğası). Bu fikir Allahın tək olması ideyəsinin təmelididir. Müəlliflər güman edirlər ki, Adəm-atanın yaratıcı kimi dərk edilər. Məlumdur ki, Allah təkdir, ondan savayı yaradıcı yoxdur. Ona

Təbrik edirik!



Nuray Albalıyevanı Bakı Mühəndislik Universitetinin Biznesin idarə edilməsi ixtisasına qəbul olması münasibətə babası Ataman, nənələri Qərənfil, Zərnigar, atası Nağı, anası Aləmzər, bacıları Zərrintac, Qərənfil, əmiləri Əfqan, Fazil, dayıları Taleh, Şərif, Abbas, bibiləri Ramilə, Rəna təbrik edirlər.

Təbrikə Şakir müəllim də qoşular, həyatda və təhsildə bol-bol uğurlar qazanmasını arzulayır.

Gülhüseyn Albalıyevi Azərbaycan Dillər Universitetinin xarici dil müəllimi (alman dili üzrə) ixtisasına qəbul olması münasibətə babası Baləhəməd, nənəsi Xanımsoltan, atası Şahin, anası Günnay, qardaşı Turqay, bacısı Rüqəyya, əmiləri Zəfər, Azər, Səyyad, Afər, dayıları Elmər, Roman, bibiləri Əntiqə, Nərgiz, Nəzakət, xalası Günel, təbrik edirlər.

Təbrikə Şakir müəllim də qoşular, həyatda və təhsildə bol-bol uğurlar qazanmasını arzulayır.

Uğurların bol olsun



Məhərrəmova Fidan Cabir qızı Avropa Azərbaycan Məktəbini bu il Beynəlxalq Bakalavriat Diplom Programı üzrə bitirib, maksimal mümkün 45 baldan 44 bal qazanıb.

Qəbul təklifi aldığı universitetlər:
Tibb üzrə:

- Koç Universiteti (Türkiye)
- Hacettepe Universiteti (Türkiye)
- İstanbul Universiteti, Cerrahpaşa tibb fakultəsi (Türkiye)
- Medipol Universiteti- (Türkiye) 65% təqaüdə Biokimya üzrə:
- Imperial College London (Böyük Britaniya)
- King's College London (Böyük Britaniya)
- Edinburgh University (Böyük Britaniya)
- Manchester University (Böyük Britaniya)
- Toronto University- (Kanada) 100 000\$ təqaüde
- New York University (ABŞ)
- Purdue University (ABŞ)

Bu təkliflər arasından Fidan Imperial College London-un təklifini seçdi. O hem de Dövlət Təqaüd programının qalibidir və onun bütün təhsil xərcləri Dövlətimiz tərefindən qarşılanacaq.

Bu uğur münasibəti ile Fidanı atası Cabir, anası Elnərə Əbil qızı, qardaşı Belçikanın KU Leuven universitetinin tələbəsi Murad, nənələri Sərfnaz müəllime və Südabə müəllimə təbrik edirlər.

Təbrikə Şakir müəllim də qoşular, həyatda və təhsildə bol-bol uğurlar qazanmasını arzulayır.

İşıqlı xatirəsi həmişə yaşayacaq

Rayonumuzun ictimaiyyətinə ağır itki üz vermişdir. Uzun illər rayonumuzda məsul vəzifələrdə çalışmış Valeh Mahmud oğlu Məmmədov 30 avqust 2022-ci ildə 74 yaşında vəfat etmişdir.

Valeh Mahmud oğlu Məmmədov 1948-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində dünyaya göz açıb. 1966-ci ildə Şükürbəyli kənd orta məktəbini bitirib. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olub. 1971-ci ildə ali təhsilini başa vurub, rayona qaydırıb. Ali təhsilli və bacarıqlı gənc kadr kimi onu partiya və rəhbər orqanlarda vəzifəyə irəli çəkirlər. 1977-81-ci illərdə Cəbrayıl PK-də təlimatçı işleyib.

Valeh Məmmədov rəhbər vəzifədə işləməkə yanaşı, həm də ixtisasına uyğun olaraq təhsil sahəsində də bacarıqlı mütəxəssis idi. Buna görə də o, 1981-1989-cu illərdə rayonun Şixaliagli kənd 8-illik məktəbində tədris işləri üzrə direktor müavini, sonra Şükürbəyli kənd məktəblərarası tədris istehsalat kombinatında direktor vəzifəsində çalışıb.

Valeh müəllimin siyasi bilik dairəsinin genişliyini və təşkilatlılıq qabiliyyətini nəzərə alaraq, onu 1990-ci ildə Ali Partiya Məktəbində oxumağa göndərirələr. Sonra o, Cəbrayıl rayon PK-da siyasi maarif kabinetinin təşkilat şöbəsinin müdürü, rayon Xalq Nazarət Komitəsinin sədri, Cəbrayıl rayon Partiya Komitəsində ikinci katib, Azərbaycan Respublikası Ali Nəzarət İnspeksiyasının Füzuli-Cəbrayıl rayonları üzrə müfəttişi vəzifələrində fəaliyyət göstərib.

Rayonda çalışdığı bu dövr ərzində Valeh Məmmədov partiya və dövlət orqanları tərəfindən ona bəslənən etimadi layiqince doğruldur. Yüksek bacarıq və təşkilatlılıq qabiliyyətine görə işlədiyi kollektivin sevimli olur, eyni zamanda obyektivliyinə görə və səmimi, humanist keyfiyyətlərinə görə əhali arasında da özüne böyük sevgi və nüfuz qazanır. Bir sözə,



V.M. Məmmədov o dövrkü partiya və sovet orqanlarında ləyaqətlə çalışmaqla bərabər, rayon camaatının da hörmət və sevgisini qazanmışdı.

1992-1996-ci illərdə AR Gömrük Komitəsi nəzdindəki "Azərterminal" kompleks firmasının regional şöbəsinin müdürü vəzifəsində çalışan Valeh Məmmədov 1996-cıldən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin və "Rabitə dünyası" qəzetinin əməkdaşı kimi fəaliyyət göstərmişdir.

Göründüyü kimi, V.M. Məmmədov həyatı boyu müxtəlif vəzifələrdə ləyaqətlə çalışmış və hər yerde də özüne böyük hörmət qazandırmışdı. Qeyd edək ki, Valeh müəllim cəmiyyətimize layiq bir oğul da böyüdüb. Milli Məclisin üzvü Ceyhun Valeh oğlu Məmmədovun simasında bu gün Valeh müəllimin arzuları və əməlləri yaşayır. Özündən sonra layiqli varis və gözəl əməller qoyub gedən Valeh Məmmədovun işıqlı xatirəsi daim ürkələrdə yaşayacaqdır.

Allah rəhmət eləsin!

Cəbrayıl rayon
icra Hakimiyyəti, YAP rayon
təşkilatı
və "Xudafərin" qəzeti

"YURD YERLƏRİMİZ" silsiləsindən

Minbaşılı

Kəhriz yerindəki çinarın qoca,
Boy atıb göylərə, ucadan uca.
Sən özün bir tacsan, nə gərək taca;
Daş üstə qalmayıb daşın, daşılı,-
Minbaşılı!

Yol gedib qovuşur o "Yolaşan"a,
Baxıram sakitə yoldan aşana.
Dərs verdi oğullar ağlı çəşana;
Oldular səninlə six sarmaşılı,-
Minbaşılı!

Onbaşı, yüzbaşı, minbaşı burda,
Qədim bir obanın od daşı burda.
Həmid kişi vardi, yaddaşı burda;
Viran qalib bağlı, solub yaşılı,-
Minbaşılı!

Mətiş kişi yaddan çıxmaz, anılar,
Zəhmətinini kimse dansa, yanılar;
Unudulmaz xatirələr, anılar;
Bu torpaq sırr dolu, hey dartışlı,-
Minbaşılı!

Köçkünlüyün çəkdik əzab, zilletin,
Götürmədik namərd sözün, minnətin.
Könüllərdə şəhid Yusif, Qurbətin;
Hani məzar yeri, o başdaşılı,-
Minbaşılı!

Məskənin qədim yer-Parayataqdı,
Köhneqışlaqdandı, sırlı otaqdı.
Nəsillər torpağa, yurda ortaqdı;
Gəlirlər qoynuna, dərd-qəm aşılı,-
Minbaşılı!

Quycağım

Bu diyarın kehriz, bulaq- suyu çox,
Suyu çoxsa, demek, burda quyu çox.

Kimse dəyməz, gəzib dolaş, uyu çox;
Dost tanışdı burda mənim sol-sağım,-
Quycağım!

Yolun düşsə bu yurda, bu obaya,
Salam söyle o Məmmədhan babaya.
Yüz on üç il ömrə verdi çabaya;
Yada düşdü ötən günüm, o çağım,-
Quycağım!

"Baş kəhriz"dən içim suyu, dincəlim,
Dayanmaz ki, burda sakit, dinc əlim.
"Quzey kəhriz" səsler məni: Gəl, gəlim;
Gözər məni viran qalmış kənd bağım,-
Quycağım!

Əziz baba el-el gəzib dolaşdı,
Dalğa-dalğa neçə ciğir, yol açdı.
Vaxt var idi faşizm ilə savaşdı;
Olmayıbdı mənim fağır, qorxağım,-
Quycağım!

Yaddan çıxmaz şəhid Arif, Fuadım,
Tarixim var, axtar, ara-bu adım.
"Dəmir yumruq" mənim əzmim, inadım;
Uca olsun uca zirvəm-o dağım,-
Quycağım!

Bir əlimdə qılınc, birində də saz,
Gələcəyəm gözlə məni, qalib az.
Yaz şair imzamı, o dağlara yaz;
Açılıbdi qucmaq üçün qucağım,-
Quycağım!



HİDAYƏT SƏFƏRLİ

Baş redaktor:
Şakir Əlif oğlu
ALBALIYEV

Qəzet Ədliyyə Nazirliyində qeyd
alınıb.
CIF 1209641
H/H:55233080000
kod: 200123
VÖEN: 9900003611
SWIFT kod: AIBAZ2X
M/b: AZ37NABZ013501000000001944
Benefisiarın hesabı: AZ27IIB410100C9443130139112
Ünvan: AZ 1073, Bakı şəh.,
Mətbuat prospekti, 529-cu məhəllə
"Azərbaycan" nəşriyyatı.
Telefon: (051) 441-15-82

Müəlliflərin mövqeyi ilə
redaksiyanın mövqeyi üst-üstə
düşməyə bilər.

Materiallardakı faktların
doğruluğuna müəlliflər cavabdehdir.

Olyazmalar geri qaytarılmır.

Qəzet "Xudafərin" qəzeti kompüter mərkəzində yığılib,
səhifələnib və "Azərbaycan"
nəşriyyatında çap edilib.

albaliyevshakir@gmail.com
albaliyevshakir@rambler.ru

Sifari №: 2955
Tiraj: 2000